

ƏLAVƏ 2

Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının 24 avqust 2018-ci il tarixli Q-02 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Gənclər Fondu 11-ci qrant müsabiqəsinin mövzularının siyahısı

“A” kateqoriyası üçün təklif olunan istiqamətlər:

- yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, vətənpərvərlik mövzusunda sosial videoçarxların və animasiya filmlərinin hazırlanması;
- Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbiçilərimizin cəmiyyətə tanıtılması yönündə təşəbbüslər;
- Azərbaycan Respublikasının Dövlət rəmzlərinə xüsusi münasibətin təbliği mövzusunda tədbirlərin keçirilməsi;
- Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi;
- Azərbaycanın tarixi və mədəniyyətinin, milli mədəni-dəyərlərin, adət və ənənələrin gənclər arasında təbliği;
- gənclər arasında peşə və ixtisas seçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsinin artırılması, bu istiqamətdə xidmətlərin göstərilməsi, peşə dərnəklərinin yaradılması;
- Gənclər Evlərinin fəaliyyətinin gənclər arasında təşviq olunması və Gənclər Evləri ilə birgə fəaliyyətlərin təşkili;
- gənclərin iştirakı ilə intellektual müsabiqələrin, yarışların, festivalların, olimpiadaların və s. keçirilməsi;
- sağlam həyat tərzinin, reproduktiv sağlamlığın əhəmiyyətinin gənclər arasında təbliği və zərərli vərdişlərin fəsadları haqqında maarifləndirici kampaniyaların və idman yarışlarının təşkili, video-çarxların hazırlanması və yayımlanması;
- yeniyetmə hüquqları və ailə dəyərləri mövzusunda maarifləndirmə tədbirləri;

- gənclərin peşəkar və şəxsi inkişafına yönəlmiş qısa müddətli (7 günə qədər) təlimlərin peşəkar təlimçilərin cəlb edilməsi ilə təşkili;
- gənclərin internet mediaya marağının artırılması və sosial şəbəkələrdən düzgün istifadənin təbliğ olunması;
- internat və uşaq evləri məzunlarının sosial adaptasiyasına dəstək;
- penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yeniyetmə və gənclərin sosial adaptasiyasına dəstək;
- gənclərin iqtisadi biliklərinin artırılması, sahibkarlıq fəaliyyətinə təşviq edilməsi və gənc sahibkarların (start-up) maarifləndirilməsi;
- gənclərin İKT savadlılığının artırılması;
- gənclər arasında könüllülüğün təşviqi;
- gənclərin gender mövzusunda maarifləndirilməsi, gender stereotiplərinin və qadınlara qarşı ayrı seçkilinin aradan qaldırılması istiqamətində innovativ təşəbbüslər;
- fiziki məhdudiyətli və xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası və onların fəaliyyətlərinə dair təşəbbüslərin dəstəklənməsi;
- yaradıcı gənclər ilə bağlı teatr, kino, memarlıq, dizayn, musiqi, təsviri incəsənət və digər mövzularda təşəbbüslərin dəstəklənməsi;
- gənclərin ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması istiqamətində təşəbbüslər;
- gənclərin yol hərəkəti qaydaları mövzusunda maarifləndirmə;
- zorakılığa məruz qalan gənclərə psixoloji və hüquqi yardımların göstərilməsi;
- region və kənd gənclərinin ictimai fəallığının artırılması.